

# Azad Azərbaycan

29 aprel / 2021

1928-ci ildə İndianapolisde (ABŞ) Leonard Ramsdenin "İnsanlar belədir" ("Men Are Like That") kitabı işıq üzü görüb. Kitab 1892-ci ildə Xankəndidə anadan olmuş və ibtidai təhsilini Şuşa şəhərində almış Ovanes Apresyanın xatirələri osasında yazılib.

Kitabın "Xankəndi" adlı 1-ci fəslinde Ovanes Apresyan 1905-1906-ci və 1918-1920-ci illerde Qarabağda, homçunluq İrəvan quberniyası ilə Qars vilayətində erməni silahlı desətolarının müsləman əhalisi-

## 1928-ci ildə ABŞ-da yazılmış kitabdakı erməni etirafları

qotlişlarının keçirilməsi barədə qeyd edən erməni şahid vurgulayır ki, sakitlik yaranandan sonra o Şuşa şəhərinə gedib və həmin vaxt türk kvartallarında yalnız dağıdılmış xarabalıqlar görüb. "Bütün evlər yandırılmış, sahibləri isə qətəl yetirilmişdi və eyni hadisə Xankəndidəki türk kvartallarında da baş verib", kitabda yazılır.

Nesrəde Xankəndidə bas vermiş daha bir olay xatırlanır. Belə ki, bir azərbaycanlı onun digər azərbaycanlı tanışları qonaq gedirlər. Onlar bir yerde nahar ediblər, daha sonra oylonerek mahnilar



şəklində türk kvartalına təref istiqamət edirlər. Türkler sonu yaxşı olmayacaq məsələdən hali oldular və güclü qorxı hissine qapılaraq evlərinə girib-qapıları bağladılar, işşləri söndürdürlər. Bizimkiler qapıları

sonra bizim kənddə Rusiya inqilabı yatrıldı; kazaklar yenidən öz səlahiyyətlərini icra etməyə başladılar və ermənilər türkler arasında toqquşmalara son qoyuldu.

Beləliklə, bu fikirləri hələ 1928-ci ildə etiraf edən erməninin sözləri faktlardır və söz yox ki, bu gün bəla faktlar dünyanın mühüm arxivlərində da saxlanılmadır. Lakin bu gün qondarma "erməni soyqırımı"నı əllərində bayraq edərək, Türk dünyasına qarşı ələ edənlər nadənə həmin arxivlərin açılması masələsi gündəmə gələndə yaxalarını kənara çəkirərlər. Çünkü yaxşı bilirlər ki, arxivlər açılsalar, kimlərin qatil,



sino qarşı talanları barədə danışır.

**Apresyanın dediklör-nə görə, bu yerlərdə yaşıyanlar azərbaycanlılar və türkər olublar:** "Bu topaqları onlara - türkərə moxsus olub. Türkər əsən, bu topaqları addır, ermənilər isə buraya gəlmədirler. Biz xristian azlı-ğı olaraq türk-müsləmən çoxluğunun içinde yaşayırdıq. Bu iki təyafər arasındakı irqi, dini müxtəliflik, adət və ənənə müxtəlifliyində olan mesafe heç vaxt bir araya gelmedi. Ermənilər hər zaman yaxşı silahlanıblar. Halbuki türkərin biçaqdan başqa silahları olmurdu".

1905-1906-ci illerde azərbaycanlılara qarşı

## Ovanes Apresyan: "Sonuncu türk öldürülənə qədər bu davam etdi"

oxuyublər. Qonşuluğda yaşayan ermənilər narahat olaraq kazakları çağırıblar. Qonaqlar gedəndən sonra isə kənddə şəhəri yolda kəti ki, onlar guya yolda erməni qadını və uşaqla rastlaşıblar. Uşağı öldürüb, qadını isə özleri ilə aparıblar.

**Hادisələrin sonrası** belə yazılır: "Bu şəhərləri cəsidi ermənilər qazobleniblər və bizim qonşularımız olan türkərlər (azərbaycanlılardan) qisas alımaq qərarına geliblər. Kənddə olan kazaklar günün günorta çığı türkərə hücum etməyo razılaşmadılar... Onda bizimkilor öz silahlarını götürürək, kütü

yumuşqları ilə döyməyə başladılar, cavab verilməyənə ise qapıları sindirdilər və bununla da qotliama başladılar. Sonuncu türk öldürülənə qədər bu davam etdi".

**Ovanes Apresyanın** fikirlərini yazan kitabda onun dilindən qeyd olunur: "Mən bütün gecəni dəhşətə gələrkər bəkçəni sıxlıdm, bizimkilerin və xilas olmaq üçün son ümidişəni itirən türkərin dəhşətli soslörinə eştirməmək üçün qulaqlarını tutdım. Beləcə, mon sohəri gözlərimi qırpmadan açdım. Bütün türkər son nəfərinə qədər vurulmuşdu. Türkərin qotliamından soyqırımı olduqları faktları danılmaz sübut və dəllişlər ortaya çıxar. Lakin gec, ya da tez həmin faktlar ortalığı çıxacaq və haqq, ədalət öz yerində bərərərə olacaq. Bax, onda bu gün yaxşalarını yırtan xristian klubunun ermənipərəst həvadaları Türk dünyasının qarşısında həm mənvi, həm də hüquqi cavablarını verməli olacaqlar.

